

Hər xalqın, hər toplumun özündən asılı olmayıaraq yazılıan taleyi, ömür kitabı var. Bu gün barələrində səhbət açduğumuz etnik qrup üçün də göz açıqları Rusiya əbədi yaşam məkanına çevrilə bilmədi. Eyni dilin, eyni mədəniyyətin daşıyıcısı olsalar da, dini etiqad fərqliliyi bir növ qardaşlar arasına çəpər çəkdi. Onların ulu babaları XVIII əsrin ikinci yarısında Rusiyada yaranan malakan təriqətinə etiqad etməyə başladılar.

Bəs, onları digər xristianlardan fərqləndirən hansı keyfiyyətlər vardi və malakançılığın fəlsəfəsi nədən ibarət idi? Müraciət etdiyimiz mənbələrdən də görünüşü kimi, malakanlar kilsəni və keşşələri inkar edir, ibadət mərasimini adı evlərdə keçirirlər. Molokan (malakan) icmasına qocalar ve ya seçilmiş şəxslər başçılıq edir. Molokanlar hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində moloko) içdiklərinə görə belə adlanırlar. Molokanlar özləri isə bu adı, "mənəvi südlə qidalanmaları" ilə izah edirlər.

Molokanların ibadəti Biblijanın, əsasən də Zəburun məşhur hissələrinin qiraətinən və nəğmə kimi oxunmasından ibaretdir. Bu halda,

kamızda kənd rus icmasının birgə şəkildə yaşadığı ən böyük yaşayış məntəqələrinə dəndir.

Kəndin əsası 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Adı da onun yaradıcısı, kəndçi Ivan Perşinin şərəfinə qoyulub. Onlar tez bir zamanda özlərinə yurd salıb, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurublar.

Hazırda Ivanovka kənddə yaşayan insanların ümumi sayı 2944 nəfər təşkil edir. Onlardan 1843 nəfəri rus, 610 nəfəri ləzgi, 470 nəfəri azərbaycanlılardır. Qalan 21 nəfər isə ukraynalı və Belaruslardır.

Ivanovkaya qalxdıqca kəndin relyefi, buradakı tor-



insanlarda hansısa ayrı-seçkilik, özünü digərindən üstün mövqədə göstərmə kimi hallar yox seviyyəsindədir. İnsanlar bir-biri ilə dost, doğma münasibətlərdə işləyir və yaşayırlar. Konkret deşək, kənddə kiminsə ağır xəstəsi olduqda birmənalı şəkildə həmin insana elbirliyi ilə kömək göstərilir. Bu zaman etnik tərkib əsla kimşənin ağlına gəlmir. Əger insan bu kənddə yaşayır və kollektiv əməkdə payı varsa, onun milliyyəti ümumiyyətlə heç kimi maraqlandırır.

E.Güləliyev səhbətini davam etdirir: - Bildiyiniz kimi, Ivanovka kənd təsərrüfatı tə-

qa, gənclərin rəqs gecələri təşkil olunarkən kimlik məsəlesi tam aradan qalxır. Hətta ən yaxşı Azərbaycan, rus və ləzgi rəqs ifaları ilə bağlı müsabiqələr keçirilir. Birinci yerin sahibləri isə birmənalı şəkildə mükafatlandırılır. Bəzi hallarda gənclər müəyyən narazılıq ifadə etmək istədikdə isə cavab bir olur: burada heç bir milli ayrı-seçkilik ola bilməz. Biz hamımız Azərbaycan Respublikasının vətəndaşlarıyız. Həzirdə bütün xeyir-şər bir-biri nə qarışır.

Yeni məskunlaşdıqları dövrlərdə ruslar ayrı, ləzgilər və azərbaycanlılar isə ayrılıqda öz mərasimlərini icra ediblər. Sonradan ümumi dəyərlərin çoxluğu aşkarlanıb. Məsələn, dini etiqad baxımından malakanlar da müsəlmanlar kimi donuz etini, spirtli içkini qəbul etmir, sağlam həyat tərzi sürürler. Eyni zamanda kilsədə etiqad edirlər. Bu yaxınlarda kənddə "Məhsul bayramı" keçirilərkən bütün ibadətgahların nümayəndələri dəvət olunub. Rus, müsəlman, baptist və sairə. Hamısı mədəniyyət sarayında bir yerde bayramlaşıblar.

Uşaq bağçasında da hamı bir-birinə qarışır. Sarışın rus uşaqları Azərbaycan dilinde danişirlər. Çünkü onun dostu, rəfiqesi azərbaycanlıdır, yaxud da eksinə.

Kəndin icra nümayəndəsi Olga Jabina isə məlumat verdi ki, ivanovkalılar İsləməklə yanaşı, asudə vaxtlarının mənalı keçirilməsinə də həssas yanaşırlar. Məsələn, burada yaşayan və adı respublikada və onun hüdudlarından da kənarda məşhur olan "Slavyanička" folklor qrupu fəaliyyət göstərir. 2014-cü ildə qrupun bütün üzvləri xalq artisti adına layiq görünlüb. Onlar bütün tədbirlərdə iştirak edirlər.

Kənd sakını, hazırda ferma müdürü işləyen Timofey Voropayev də azərbaycanlı və ləzgi dostları ilə birgəşayışdan məmənundur. İstər Pasxa, istərsə də Novruz bayramı günləri bütün kənd camaati üçün sevincli keçir. Mətbəxlərdən çıxan bayramlıq təamlardan mütləq bütün kənd əhli dadır və xoş anları bir-biri ilə paylaşırlar.

Azərbaycanlı Arif Məsimov bələdiyyə sədrinin müavinidir. Deyir ki, həyata göz açanadən tolerant mühitin içinde olublar. Əhatə dairəsi fərqli toplumlardan ibarət olub. Valideynlerinin istənilən münasibətdə kiməsa miliyyətinə görə fərq qoymadıqlarını görüb. Ona görə də qənaəti belədir ki, evdə, ailədə verilən tərbiyədən çox şey asılıdır. Məhz valideynlərdən qaynaqlanan bu tərbiye son nəticədə Ivanovkada insanların qiblə olunışı birgəşayışına təminat yaradıb.

O.Jabina dövlət başçısının da onlara diqqət və qayğıından razılıq etdi. Bildirdi ki, kəndin inkişafı üçün ildə iki dəfə subsidiya verilir. 2015-ci il ərzində 250 min manatlıq subsidiya təminatı olub. Kolxozun 2009-cu ildə aldığı texnika və 96 baş iribuyuzlu heyvana görə olan 782 min manat məbləğində borcu ilə bağlı qayğılar da arxa plana keçib. Məhz dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Kənd təsərrüfatı il" elan olunduğu 2015-ci ildə İsmayıllı Rayon icra Həkimiyəti başçısının rəsmi məraciətindən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə borc bütünlükə silinib.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası və elektron ATS də var. Mövcud infrastruktur heç şübhəsiz ki, buradakı insanların yaşam tərzinə də müsbət təsirini göstərir. Eyni zamanda rayon rəhbərliyi daim onları diqqətdə saxlayır. Bütün qeyd olunanlar isə insanların bir-birinə daha çox qaynayıb qovuşmalarına getirib çıxarırlar və əbədi vətənleri olan Azərbaycana minnətdarlıqlarını xoş eməlləri ilə ifadə edirlər.

"Azərbaycan"

Ivanovka multikultural dəyərlərin beşiyidir



aşağıdakı qaydaya riayet olunur: malakanların keşşə adlandırdıqları adam adətən ən cərgədə əyleşib Bibliyan dan kəlamlar oxuyur, dinləyicilər isə, onu uzada-uzada tekrarlayaraq nəğmə şəklinde ifa edirlər.

1820-ci ildən başlayaraq, molokanlar Cənubi Qafqaza, Krima, 1870-ci illərdə isə Sibire, Zakaspi və Qars vilayətlərinə köçürülbilərlər. Azərbaycanda malakanlar əsasən kəndlərdə ayrıca icmalar şəklinde məskunlaşmışlar. Onlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli xalqlarla qarşılıqlı ünsiyyət qurublar.

Malakanlar əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar. İlk malakan icmaları Azərbaycana XVIII əsrin ortalarında gəlməyə başlayıb-lər. Hazırda ölkəmizdə malakanların qeydiyyata alınmış 11 dini icması fəaliyyət gös-tərir. Onlardan ən böyükleri Bakıda və Sumqayıtda yerləşir. Üzvlərinin sayı 10 nəfərdən çox olmayan qalan icmalar Şamaxı, Qaradağ, Xızı və İsmayıllı rayonlarında fəaliyyət göstərir. Həmin rayonlarda qeydiyyatdan keçməmiş bir neçə icma da var.

Bəzən xalqımızın geniş ərəkli, çox mərhemətli olmasından qaynaqlanan qonaqpərvərliyi tərəfimizdə ifrat hal kimi də dəyərləndirilir. Çünkü hər qapı döyüne xoş gəldin edərək evindəki en lezzit təməni belə ona layiq bilməsi, ehtiyacını ödəməyə çalışması kimi xüsusiyyətlər heç də həmişə qarşı tərəfdən minnətdarlıq hissi ilə qarşılanmayıb. Bunun bariz nümunəsi isə mənfur qonşularımız olan ermənilərdir. Lakin xoş olan odur ki, bu kimi xüsusiyyətlər heç də Azərbaycan özünün ümid yeri bilərək torpaqlarımıza siğınan hər bir etnik qrup və ya xalq üçün xarakterik deyil. Dil və din fərqliliyinə baxmayaraq düşündür ki, birgə yaşadığımız etnik qruplar arasında bu baxımdan layiqli olanlardan biri də malakan etiqadlı ruslardır.

Malakanların ölkəmizin ərazisində yurd bilib sığın-dıqları məkanlardan biri də Ivanovka kəndidir. Bu kənd dəniz seviyyəsindən 848 metr yüksəklikdə, İsmayıllı şəhərində cənub-qərbdə - 13 kilometr məsafədə yerləşir. Ümumilikdə isə respubli-

pağın misilsiz dərəcədə münbitliyi adamı cəlb etməyə bilmir. Ivanovkalılar şanslı insanlardır. Onların bir tərəfdən respublikamızın ən yüksək zirvələrindən olan Bazar düzü, digər tərəfdən Şahdağ, başqa yandan isə ziyarət yerimiz sayılan Baba dağın mühafizəsi altında olması bu insanların üçün böyük əhəmiyyətə malikdir.

Ivanovkanın memarlığı da heyətəmizdir. Yol boyu evlər səliqə-sahmanı və simmetrik olması ilə qonşu kəndlərdən seçilir. Yol kənarında səliqə ilə tikilən bacala, xudmani evlər, təmiz küçələr, qonaqpərvər insanlar sözün əsl mənasında insanı valeh edir.

Nəhayət kəndin mərkəzi hissəsinə çatırıq. Burada Nikitin adına kolxozun və Ivanovka ərazi inzibati dairesinin (TİD) ikimərtəbəli binası yerləşir. Binanın qarşısında ehtiram əlaməti olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ucalır. Birinci mərtəbəyə qalxırıq. Burada bizi TİD-in nümayəndəsi Olga Jabina qarşılıyır. Cöhrəsinə təbəssüm qonur və ürəkdən: - Multikultural də-yərlərin beşiyinə xoş gəlmisiniz - deyir. Kənd haqqında müəyyən qədər məlumat verən Olga xanım buradakı real vəziyyətlə bağlı əvvəlcə kəndin ləzgi və azərbaycanlı nümayəndələri ilə səhbət etməyimizi tövsiyə edir.

İlk həmsəhətimiz Ivanovka kənddə sahə briqadı işləyən, ləzgi əsilli Eldəniz Gülləliyevdir. Müsahibimiz deyir ki, gözünü bu kənddə dünyaya açıb. Orta məktəbi bitirdikdən sonra ali təhsil dalınca yollanıb. Yüksək ixtisas yiyələndikdən sonra təyinatla yenidən doğma yurda qayıdır. Kolxozda çalışıb. Hansı iş məsləhət bilinib, onun da qulpundan yapışır. Deyir ki, ümumi götürdükde, burada yaşayan



kollektiv mülkiyyəti qoruyub saxlayaraq müasir dövrün tələblərinə uyğunlaşdırıb-bilərlər. Mətbəxdə müəyyən fərqlilik olsa belə burada da integrasiya hiss olunmaqdır.

Ivanovka TİD-in nümayəndəsi Olga Jabina isə məlumat verdi ki, ivanovkalılar İsləməklə yanaşı, asudə vaxtlarının mənalı keçirilməsinə də həssas yanaşırlar. Məsələn, burada yaşayan və onun hüdudlarından da kənarda məşhur olan "Slavyanička" folklor qrupu fəaliyyət göstərir. 2014-cü ildə qrupun bütün üzvləri xalq artisti adına layiq görünlüb. Onlar bütün tədbirlərdə iştirak edirlər.

Kənd sakını, hazırda ferma müdürü işləyən Timofey Voropayev də azərbaycanlı və ləzgi dostları ilə birgəşayışdan məmənundur. İstər Pasxa, istərsə də Novruz bayramı günləri bütün kənd camaati üçün sevincli keçir. Mətbəxlərdən çıxan bayramlıq təamlardan mütləq bütün əhli dadır və xoş anları bir-biri ilə paylaşırlar.

Kəndin icra nümayəndəsi Olga Jabina isə məlumat verdi ki, ivanovkalılar İsləməklə yanaşı, asudə vaxtlarının mənalı keçirilməsinə də həssas yanaşırlar. Məsələn, burada yaşayan və onun hüdudlarından da kənarda məşhur olan "Slavyanička" folklor qrupu fəaliyyət göstərir. 2014-cü ildə qrupun bütün üzvləri xalq artisti adına layiq görünlüb. Onlar bütün tədbirlərdə iştirak edirlər.

Kənd sakını, hazırda ferma müdürü işləyən Timofey Voropayev də azərbaycanlı və ləzgi dostları ilə birgəşayışdan məmənundur. İstər Pasxa, istərsə də Novruz bayramı günləri bütün kənd camaati üçün sevincli keçir. Mətbəxlərdən çıxan bayramlıq təamlardan mütləq bütün əhli dadır və xoş anları bir-biri ilə paylaşırlar.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası və elektron ATS də var. Mövcud infrastruktur heç şübhəsiz ki, buradakı insanların yaşam tərzinə də müsbət təsirini göstərir. Eyni zamanda rayon rəhbərliyi daim onları diqqətdə saxlayır. Bütün qeyd olunanlar isə insanların bir-birinə daha çox qaynayıb qovuşmalarına getirib çıxarırlar və əbədi vətənleri olan Azərbaycana minnətdarlıqlarını xoş eməlləri ilə ifadə edirlər.

"Azərbaycan"